



Əbülfət MƏDƏTOĞLU
madatoglua@mail.ru

Günahların ünvani

Dünya boyda sevən ürək

Biz bir bəndə olaraq elə bir missiya daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımır. Bunun xoşbəxt tərəfi olduğu kimi həm məsuliyyət və hətta hərdən düşünnürəm ki, bədbəxtlik tərəfi də kifayət qədərdi. Ona görə də bu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv, xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı hesabına ötüşür. Bir nadanın atlığı çaxmaq, bir kütbeynin, yaxud özündənrazının çılpalığı yanğınlara, müharibələrə, qarşidurmalara aparır. Deməli, insan qoruduğu kimi, qurub-yaratdığı kimi, həm də uçurub dağıtmağa, tarımar etməyə meylli varlıqdı. Bax, bu mənada Yer üzünün əşrəfi sayılanın paralel olaraq həm də Yer üzünün qatili olması birmənəldi.

Böyük şairlerimizin, xüsusilə Məmməd Araz və Bəxtiyar Vahabzadənin təbiriyle desəm, bir əliylə qurub, bir əliylə uçuran, məndən keçdi qardaşma dəydi deyən insan oğlu insandı. Biz də bu insan oğlu insanlardan biri. Odur ki, xeyirdə də, şərde də yaxamızı kənara çəkə bilmərik. Bütün günahların bir damarı, bütün sevinclərin də bir xətti məhz bizlərin hər birindən gəlib keçir. Və bu da düşünən insanı bütün ömrə boyu diqqət mərkəzində saxlayır. Axı, bizim içimizde bir topa sual var. O sualların sırasına baxsaq, özümüz də bir balaca silklənə bilerik. Belə ki, sualların düzülüşünə diqqət yetirin: Kim? Nə? Hara? Kimdən? Nədən? Haradan? Kim üçün? Nə üçün? Hara üçün? Və ən böyük sual Ni-yə???

Hə, bax elə bütün problemlər də bu niyədədi. Və bu niyə də insanın özüdü - əməldidi, xidmətidi, nəfsidi, kimliyidi, əqidəsidi, məsləkidi, ürəyidi, əlid... Bax, beləcə, bu suallar ətrafında günlərlə, aylarla, illərlə düşünə-düşünə günləri aylara, ayları illərə calayıraq. Bir az, bir az çox, bir az uğurlu, bir az uğursuz. Bu bir karvan yolu. Biz də o karvanın bir yolcusu, qoşulub gedirik sevincimizlə kəderimizlə birlikdə. Elə gedə-gedə da ya böyüyrük, ya kiçilib xirdalanırıq. Çünkü biz zamanın dəyirmanının içərisindəyik axı. O dəyirman hamını üydür. Bir az narın, bir az giridə, bir az da ağnavaz edir. Kimin bəxtinə necə düşə, düşə. Nə isə...

Bəli, bax, bu yükünü çəkdiyi-miz Yer üzünün hansı qatında dayanmağımdan asılı olmayıraq, həmişə özü-özümə sual vermişəm:

- Bu yüklər, bu ağrılar nədən

gəyagnaqlanır? Niyə gerçeyin öündə susmali oluram? Haqqı etiraf etməyə çətinlik çəkirəm? Və yaxud da içimizdəki ağrını dilimizə gətirmək də tərəddüdüyük? Yəni bizim anlaysış hissizim bu qədər kütləşib? Axı əlimizə batan tikan, dərimizi cızan kol özümüzdən asılı olmadan bir "uf" gətirir dünyaya. Dərhal o cızılan, o tikan batan yeri ovutmağa çalışırıq. Bax, elə öz həyatının bir məqamına üz tuturam. Gəlinim mənə ağırkəsici iynə vuranda özümü nə qədər bərk tutsam da ufuldadım. Bu halim onu pərişan etdi. Yavaşça, sənki günahını yuyurmuş kimi dedi: - Əmi, iynə göynədəndi... Üzüne baxıb gülümsədim... Amma yazdım da:

**Sən vuran iynə göynətmir
Göynəyir ürək, Fəridə!
Allahın bütün zülmünü -
Eyləyir, ürək, Fəridə!**

**Baxıb, susub... içdə gülür
Bir əliylə gözün silir...
Ovcunun içi tək bilir -
Neyləyir, ürək, Fəridə!**

**Yaşıma, halıma baxıb
Fələk ta falıma baxıb!
Məni lap yandırıb yaxıb -
Kövrəlir, ürək, Fəridə!**

**Üzməsin bu halım səni
Fərəhdi ruhumun təni...
Kədər ta qorxutmaz məni -
Öyrənir, ürək, Fəridə!**

Bəli, bu gerçək ağrı həmişə var, ağrının dərmanı da təbii ki, ortadadı. Sadəcə, onu axtarıb tapmaq, görmək lazımdı. Əgər yaranın ağrısını ictimaiətsizləşdirən nə dəyişəcək ki? Hər kəsin "ah", "uf" öz iynənin yanğınsıdır. Odda da elə yanmalısan ki, tüstü bacadan düz çıxsın. Onu bir sən görürsən, bir yandırın, bir də Tanrı. Belə olan halda qəmli şeirdən tutmuş qorxunc nağıllara kimi hər şey gerçəklilik kimi yaşanacaq. Çəkinməyəcəksən, ürpənməyəcəksən və hətta bəzən o şeirlər, o yaşantılar üçün darıxaqsan. Və belə məqamda mən də könüldən-könüle olan bir yolla səni duyub sənə tərəf bir piçilti göndərəcəm və deyəcəm ki:

**Ürəyimin durumu -
İndi qopmaq anıdı...
Sənə dilənən ömr -
Bil, torpağı sanıdı...**

**Sixıram çırpıntılar
Yavaş-yavaş səngiyir...
Dolmuş baxışların da -
Vida üçün ləngiyir...**

**Bu kövrəlmək sevgiye
Gülüm, deyil ki, əlbət...
Ölən Əbülfət ilə -
Ölür bu sevgi xəlvət...**

Yeni ilin həyatımıza qədəm qoyduğu anlardan başlayaraq yaşananları qısa bir zamanın inkışaf xətti üzərində düzürəm. Nəcə deyərlər, bu on günün mənzərəsini yaratmağa, onun maliyyəcilerin dilində desək, balansını çıxarmaq istəyirəm...

Və çox qəribədir ki, on günün hamısı az qala hamısı qayğı yüklüdü, sevincə, təbəssümə, könül rahatlığına bir-iki iynə boyu yer qala, qalmaya... Bax, budur gerçək! Və bu gerçeyin içərisində ayaqda durmaq, sənə sığınanları, sənin içindəkiləri ayaqda saxlamaq heç də asan deyil. Deyə bilərsiniz ki, təkbaşına mücadilələr həmişə çətin olur. Amma mən sizinle razılaşdırıram. Çünkü hər birimizin içərisində öz mənimizin tərəfdəsi, ortağı var. Və biz də həmin o ortağımızın güvenini hiss edəndə bir az dayanmaq gücümüz artır. Çox təessüf ki, bunu hər an hiss etmək, hər an yaşamaq mümkün olmur. Ümumiyyətlə, öz içində məni və o mənin yarısını görmək, ona tapınmaq özü də fərqli bir istedad, fərqli bir bacarıqdı. Və biz də bu fərqli olanı hər birimiz özümüz kimi yaşayıb, özümüz kimi də aparıraq getdiyimiz hər yerə...

Təbii ki, içindəki mənin yarısı ilə bütün ömrə boyu birgə olmaq və bu birliyi sinaqlardan, əzablardan keçirmək, sevincine qarışmaq şəxsən mənim üçün ən böyük arzu və savabdan biri sayılır. Ona görə də içimdəki mənin yarısını, əslində issə elə sənin özünü bu ömrə, bu həyata Tanrı yazıb, Tanrı nəsib edibdi. Mən də Tanrı yazısının pozulmazlığını zaman-zaman deyirəm, yazıram, təkrarlayıram. Hətta hərdən hissələri çılovlaya bilməyəndə yalvarışa da meyl edirəm. Açıq mətnlə kimsəni nəzərə almadan, nəyisə gözən qaćırmadan az qala bəyanat şəklində vurğulayıram:

**Yorulmuş ürəyimin
Dözümünü götür, gəl...
Qor olmuş diləyimin -
Çözümünü götür, gəl...
Dizim hər gün bükülür
İçim qat-qat sökülür...
Göyə dəyib töküür -
Öz ünümü götür, gəl...**

**Gözüm yolu geyib ta
Gözümü yol yeyib ta...
Sən Tanrıya deyib ta -
Özülümü götür, gəl...**

**Daşam, ağacam, otam
Bizi yaradıb O tam!
Sənsiz buzlayır odam -
Köz ömrümü götür, gəl!**

Zənnimcə, bu ismaric, bu valvariş məni, elə onun özünü

də alçaltır, kiçiltir, xirdaladır. Ona görə ki, bu içdən gəlir. İçimdəki mənin yarısına doğru gəlir. Onu tamamlamağa, onu tam olmağa səsləyən bir çağırış kimi ifadə olunur. Sadəcə, görmək istəyən mənim dediklərimi, yazdıqları duyar, görür, istəməyen isə...

İndinin özündə belə yazdıqlarımın təsiri altında olmaqla bəhem, həm də bir az kənar adam kimi bu fikirlərə göz yetirirəm, saf-çürük edirəm. Oxucuya çatdırıldığı məntiqin necə qarşılanağını anlamaq istəyirəm... Və anlamağa çalışdığını istəklərin fonunda yenə mənzərə canlanır.

O mənzərə də bütövlükdə sevgidi! Birmənəli şəkildə anlayıram ki, sevgisiz heç ne mümkün deyil. Bunun da ən böyük sübutu Allahın bəndəni sevgidən yaratmasıdır. Biz sevgidən yarandığımız üçün içimizdə beşikdən məzara qədər sevgi daşıyıraq. Hətta mən sənə yazmışam ki:

**Sən ömrümde tər çiçək
Bir tala, bir vər çiçək...
Sən olmaz ki, hər çiçək -
Sevgisiz!**

**Baxışında düzüm, nur
Elə bax ki, üzüm, nur...
İçilməz ki, süzüm nur -
Sevgisiz!**

**Tanrı sevgisi bələk
Mən əl açan, sən mələk...
Qoyma ölüm, mən fələk -
Sevgisiz!**

**Sən Tanrıda BİR Sən də
And yerim ol pir səndə!
Öləcək o sərr səndə -
Sevgisiz!**

**Bitir daha hovurum
Yaziq ömrü qovurum...
Tay nə qədər sovurum -
Sevgisiz!**

**Ruh ki kükrədi, coşdu
Əzabları da xoşdu!
Cənnət gerçəksə boşdu -
Sevgisiz!**

Yəqin ki, bu şeirlər də ovqatına kimse fərqli baxacaq, nəsə qatmağa çalışacaq. Amma nə olur-olsun gerçək duyuların ifadəsini gizlətmək olmaz. Üstəlik həm də bu gerçək olanlar sevgidisə, özü də haqqdan gələn sevgidisə, onu ümumiyyətə görməmek mümkün deyil. Öz şəxsində zaman-zaman sınadığım bu məntiq məni bütün suallarla üzüze, baş-başa gətirdiyi anda bələ birmənəli olaraq haqqdan gələnin qalib olduğunu, hakim olduğunu qəbul etmişəm və yazmışam ki:

**Elə günüm
olmur ki,
olüb dirilməyim?
mötçəzədi vallah
hər gün
ölməyim,
həm də dirilməyim -
Allah!..**

**Mən sənə sığınib
ümidləndim -
ümidnən idim
üstündən qanadın
bir az yığılib -
qoy kölgəndə
itim...**

**Allahım!
bəndə haqqımı
iyə ucu iddia
düşmür yadına,
gəlmir ağlıma
sən**

**necə istəyirsən
elə də çıx axıma,
Allahım!
Lap sürünen-sürünen
olsa belə
inankı,
dilənməyəcəm
amma sən birin
O BİR təki
göz yaşın
sevgi kimi
bükcək dadıma...**

Adətən bir mövzunun ipucundan başlayıb yol gedərkən sağdan, soldan və ümumiyyətə hər tərəfdən hansı təsirlər, hansısa yanaşmalar, bəzən basqlar da qaćılmasızdır. Ona görə də istenilən yazı fikir qırıqlığı, söz dəlaşılığı normal sayılır menim üçün. Axı mən də bu cəmiyyədə, bu camiyədə yaşayıram və baş verən her şeyin əvvələdə deyim kimi mənə də dəxli var. Onun uğurlu, faydalı hissəsi də zərərlı, günahlı bölümə də mənim adımda zərərinin milyardlar da biri qədər etiva olunubdu...

Demək bu gerçək həm də düşünmək və düşündüklərinizi özünün həyat kredomda ifadə etmək müstəvisini də sərgiləyir. Ona görə də həyatın ne sualından qaćımaq lazımdı, nə də cavabından imtina etmək. Bunu ona görə xüsusi vurğulayıram ki, sual da, cavab da qaćılmazıdı. Biz də o qaćılmaz olanın predmetiyik. Hətta bəzən silah meydanında olurduq...

Hə, sənandığımız, sevgisi və sevinci, əzabı və möhlətiyilə bizi əhatə edən bu dünyının bir iyə boyda hüceyrəsi olmaq heç də pis deyil. Təki olduğunu hiss edələr, yaxud da sən hiss etdirəsən. Bax, mənim sözümün canı, necə deyərlər, mustafası bundan ibarətdir. Axı bu həyat sevgidən doğulub və bu həyatın bütün canlıları da "Ol!"dan yaranıb. Elə bizim sevgimiz də!